



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

Q Ə R A R

№ 16/6

Bakı şəhəri

4 noyabr 2015-ci il

AMEA üzrə veb-saytların  
monitorinqinin nəticələri haqqında

Müasir dövrdə ölkədə minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Milli Strategiyanın icrası üzrə Dövlət Proqramı” elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və davamlı inkişafını mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Bu vəzifələrin icrası ilə bağlı son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında mühüm tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlər sırasında AMEA-nın elmi müəssisə və təşkilatlarının müasir tələblərə cavab verən veb-saytlarla təminatı mühüm yer tutur. AMEA-nın Rəyasət Heyəti 15 iyul 2015-ci il tarixdə “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında” qərar qəbul etmişdir. Monitorinqin aparılması üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər” əsasında “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair Tələblər” hazırlanmışdır.

Keçən müddət ərzində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Tələblərə uyğun olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi həyata keçirilmişdir. Monitorinq nəticəsində məlum olmuşdur ki, son illər AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarla təminatı və onların müasir standartlar səviyyəsində saxlanması istiqamətində bir sıra işlər görülmüşdür. Lakin bu veb-saytların bəzilərinin informasiya təminatı aktual vəziyyətdə saxlanılmır, dizayn və proqram təminatı müasir tələblərə cavab vermir.

Monitorinqin nəticələrinə əsasən AMEA üzrə veb-saytların vəziyyətini əks etdirən xüsusi arayışlar hazırlanmışdır. Arayışlarda hər bir veb-saytın müvafiq tələblərə uyğunluğu əks olunmuş, aşkar olunan nöqsanlar qeyd edilmişdir.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR**:

1. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilən monitorinqin qənaətbəxş olduğu qeyd olunsun.
2. Monitorinqin nəticələrini əks etdirən arayışların AMEA-nın müvafiq elmi müəssisə və təşkilatlarına göndərilməsi təmin edilsin.
3. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılsın:
  - 3.1. veb-saytların informasiya təminatının aktual vəziyyətdə saxlanılması, proqram təminatı və dizaynının müasir tələblərə uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilsin;
  - 3.2. elmi müəssisə üzrə dissertasiya işlərinin müdafiəsi haqqında məlumatların və müdafiəyə təqdim olunan dissertasiyaların avtoreferatlarının (elektron versiya) mütəmadi olaraq veb-saytlarda yerləşdirilməsi təmin edilsin;
  - 3.3. veb-saytlarda “İnnovasiya” bölməsi yaradılsın və bölmə elmi müəssisə üzrə müvafiq məlumatlarla təmin edilsin;
  - 3.4. elmi müəssisə üzrə Elmi Şuranın iclasları, elmi seminarlar, görüşlər, əməkdaşların elmi əsərləri haqqında məlumatların müntəzəm olaraq veb-saytların “Xəbərlər” bölməsində yerləşdirilməsi təmin edilsin;
  - 3.5. veb-saytların “Əlaqə” bölməsində yerləşdirilən rəsmi e-poçt ünvanları AMEA-nın e-poçt ünvanları sistemində uyğunlaşdırılsın;
  - 3.6. veb-saytların monitorinqi nəticəsində aşkar olunmuş nöqsanların 31 dekabr 2015-ci il tarixinədək aradan qaldırılması təmin edilsin;
  - 3.7. veb-saytların fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün veb-qruplar yaradılsın.
4. AMEA Rəyasət Heyətinin Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyevə tapşırılsın ki, veb-qrupların maliyyələşdirilməsindən irəli gələn məsələlər həll edilsin.
5. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılsın:
  - 5.1. Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması və istismarı ilə bağlı işlərə elmi-metodiki rəhbərlik həyata keçirilsin;
  - 5.2. AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yaradılmış veb-qruplarla treninqlər həyata keçirilsin;
  - 5.3. AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının müntəzəm olaraq monitorinqi aparılsın və bu haqda AMEA Rəyasət Heyətinə məlumat verilsin;
  - 5.4. Aşağıda adları qeyd olunan qurumların veb-saytlarının yaradılması təmin edilsin:

- Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası və elmin istiqamətləri üzrə Problem şuraları;
  - AMEA-nın elmi bölmələri;
  - AMEA-nın “Elm TV” İnternet-televiziyası.
6. AMEA-nın [www.science.gov.az](http://www.science.gov.az) rəsmi veb-portalının fəaliyyəti və idarə olunması sahəsində əldə olunmuş səmərəli təcrübə elmi müəssisə və təşkilatlara tövsiyə olunsun.
7. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılsın.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliquliyev

